



ÖNƏMLİ BİLDİRİŞ

- İlk dəfə ərizə verən şəxslər üçün əməkdaşlıq öhdəlikləri haqqında məlumatlandırma
- və
- İlk dəfə ərizə verən şəxslər üçün ümumi prosedur göstərişləri

Sığınacaq proseduru zamanı hüquq və öhdəliklər

- milli məlumatlandırma -

Hörmətli xanım, hörmətli cənab,

Siz Almaniya Federativ Respublikasında sığınacaq üçün müraciət etmisiniz və həmin ərizəni hələ təqdim edəcəksiniz. Bu ərizəyə Sizin üçün səlahiyyətli olan Federal Miqrasiya və Qaçqınlar İdarəsinin yerli bölməsində baxılır (bundan sonra: Federal İdarə). Avropa İttifaqının Sığınacaq Agentliyinin (EUAA) "Beynəlxalq müdafiə üçün müraciət etmək istəyirsinizsə, nələri bilməlisiniz" adlı məlumat vərəqəsində Sizə artıq sığınacaq proseduru haqqında məlumat verilmişdir. Bundan əlavə, aşağıda sığınacaq prosedurunun həyata keçirilməsi ilə bağlı əlavə göstərişlər alacaqsınız.¹

1. Yaşayış yeriniz və ölkədə qalmağınız haqqında məlumat

Qəbul müəssisəsində yaşamaq öhdəliyi Sığınacaq haqqında Qanunun §§ 47, 48 və 49-cu maddələri

Qəbul müəssisəsində yaşamaq öhdəliyinin müddəti müxtəlif amillərdən asılıdır.

Sığınacaq proseduru aparıldığı müddətdə Siz Federal İdarənin yerli bölməsinə aid olan qəbul müəssisəsində yaşamaq öhdəliyi daşıyırsınız. Sığınacaq ərizəsi rədd edildiyi halda, yaşamaq öhdəliyi ölkədən çıxışa qədər və ya deportasiya xəbərdarlığının və ya deportasiya qərarının icrasına qədər davam edir. Sığınacaq proseduru üzrə qərarın yalnız Sizin qəbul müəssisəsində qalma müddətiniz başa çatdıqdan sonra qəbul edilməsi mümkündür.

Yaşamaq öhdəliyi, hər halda, ən çox 18 ay müddətində qüvvədə qala bilər. Yetkinlik yaşına çatmamış uşaqları olan ailələrdə (valideynlər/qayğı hüququ olan şəxslər, yetkinlik yaşına çatmamış uşaqlar və yetkinlik yaşına çatmış, nikahda olmayan bacı-qardaşlar) yaşamaq öhdəliyi yalnız altı aya qədər tətbiq edilir.

Siz təhlükəsiz mənşə ölkəsindən gəlmirsinizsə, yaşamaq öhdəliyinin maksimum müddəti tətbiq edilmir. Bu halda sığınacaq ərizəsi haqqında qərar qəbul ediləndə qəbul müəssisəsində yaşamalısınız. Sığınacaq ərizəsi açıq-aşkar əsassız hesab edilərək rədd edildikdə və ya başqa bir EU+ ölkəsinə təhvil verilmə barədə qərar qəbul edildikdə, yaşamaq öhdəliyi ölkədən çıxışa qədər qüvvədə qalır. Bu qaydadan yetkinlik yaşına çatmamış uşaqlar və onların valideynləri və ya digər qayğı hüququ olan

¹ Bu bildiriş sığınacaq proseduru haqqında ümumi məlumatlandırma xarakteri daşıyır. Bu göstərişlərin EU+ ölkələrinin vətəndaşlarına, yetkinlik yaşına çatmayanlara və həbs müəssisəsindən sığınacaq ərizəsi verilməsi hallarına tam şəkildə tətbiq edilmədiyini nəzərə alın. Bu hallarda, ola bilsin, başqa qaydalar tətbiq edilsin; belə hallarda, Federal İdarəyə müraciət etməyiniz xahiş olunur.

şəxslər, eləcə də onların yetkinlik yaşına çatmış, subay bacı-qardaşları istisna olunur. Təhlükəsiz mənşə ölkələrinin siyahısını əlavədə tapa bilərsiniz.

Təhlükəsiz mənşə ölkəsindən gəlməsəniz belə, Federal İdarə sığınacaq ərizəniz haqqında qərar qəbul edənədək qəbul müəssisəsində yaşamaq öhdəliyi Sizə tətbiq edilə bilər. Sığınacaq ərizəsi açıq-aşkar əsassız və ya qəbul edilməz hesab edilərək rədd edildikdə, bu öhdəlik ölkədən çıxışa qədər uzadıla bilər. Bu hallarda yaşamaq öhdəliyi ümumilikdə 24 aya qədər davam edə bilər.

Almaniya Federativ Respublikasının ərazisində qalma Sığınacaq haqqında Qanunun §§ 55, 56 və 64-cü maddələri

Sığınacaq prosedurunuzun aparılması üçün Sizə müvəqqəti qalma icazəsi haqqında arayış verilir; bu arayış Almaniya Federativ Respublikasının müəyyən məhdud ərazisində qalmağınıza icazə verir. Bu ərazi müvəqqəti qalma icazəsi haqqında arayışınızda göstərilir. Müvəqqəti qalma icazəsi haqqında arayışınızı hər zaman yanınızda daşmalısınız. Əgər müvəqqəti qalma icazəsi haqqında arayışda göstərilən ərazini müvəqqəti olaraq tərk etmək istəyirsinizsə, qəbul müəssisəsində yaşamaq öhdəliyiniz davam etdiyi müddətdə bunun üçün, bir qayda olaraq, Federal İdarədən ala bilərsiniz icazəyə ehtiyacınız vardır. Şəxsən iştirakınız tələb olunan idarə və məhkəmə görüşlərinə icazə almadan gedə bilərsiniz. Bu görüşlər barədə Federal İdarəyə məlumat verməlisiniz.

Ailə üzvlərinizin artıq Almaniyada olub-olmadığını, onların harada yaşadıklarını və Almaniya Federativ Respublikasında sığınacaq proseduru aparıb-aparmadıklarını və ya hazırda aparmaqda olub-olmadıklarını bildirməyiniz xahiş olunur.

Əmək fəaliyyəti Sığınacaq haqqında Qanunun § 61-ci maddəsi

Qəbul müəssisəsində yaşamaq öhdəliyiniz davam etdiyi müddətdə Sizə əmək fəaliyyəti ilə məşğul olmağa icazə verilmir. Əgər sığınacaq prosedurunuz sığınacaq ərizəsinin qeydiyyatından sonra üç ay ərzində qəti şəkildə başa çatdırılmamışdırsa, müəyyən şərtlərlə Sizə əmək fəaliyyəti ilə məşğul olmağa icazə verilə bilər.

Yaşayış yeri dəyişdikdə rəsmi sənədlərin çatdırılması qaydaları və məlumat vermə öhdəliyi Avropa İttifaqının 2024/1348 sayılı Sığınacaq proseduru haqqında Reqlamentinin 9-cu maddəsinin 2-ci bəndi, Sığınacaq haqqında Qanunun § 10-cu maddəsinin 1-2-ci bəndləri, Yaşayış haqqında Qanunun § 50-ci maddəsinin 4-cü bəndi

Sığınacaq proseduru zamanı Federal İdarənin və əcnəbilərlə iş üzrə orqanın bildirişləri, çağırışları və ya qərarları Sizə rəsmi qaydada çatdırılmalıdır.

Qəbul müəssisəsində yaşayırsınızsa, rəsmi poçtun nə vaxt və harada paylandığını öyrənməlisiniz. Bu, iş günündə müəyyən saatlarda həyata keçirilir. Siz poçtunuzu orada qəbul müəssisəsinin əməkdaşından alırsınız. Poçtu həmin vaxtlarda götürməsəniz, o, ən azı dörd gün ərzində Sizin götürməyiniz üçün orada saxlanılır.

Rəsmi çatdırılmalar və sərbəst formalı bildirişlər qəbul müəssisəsinə təhvil verildikdən sonra dörd gün ərzində Sizə təqdim edilərsə, təqdim edildiyi gün çatdırılmış sayılır. Dörd gün ərzində təqdim edilmə baş verməzsə, qəbul müəssisəsinə təhvil verildikdən sonrakı dördüncü gün təqdim edilmə günü hesab olunur – Siz poçtu almamış olsanız və ya onu daha gec vaxtda alsanız belə.

Poçt Sizə təqdim edilməzsə, poçt müvafiq orqana geri göndərilir. Bu qaydada müəyyən edilən təqdim edilmə və ya çatdırılma gününün mümkün müddətlərin başlanması üçün də həlledici olduğunu nəzərə almağınız xahiş olunur. Bu, xüsusilə Federal İdarənin qərarına qarşı mümkün məhkəmə qaydasında etiraz müddətinə də aiddir.

Siz hər bir mənzil dəyişdirilməsi haqqında Federal İdarəyə və əcnəbilərlə iş üzrə orqana məlumat vermək öhdəliyi daşıyırsınız. Məhkəmə proseduru olduğu halda yeni ünvanınızı inzibati məhkəməyə də bildirməlisiniz. Bu, dövlət orqanı tərəfindən Sizə yeni yaşayış yeri və yeni yerləşmə yeri təyin edildiyi halda da qüvvədədir; çünki təyinat verən orqanlar, bir qayda olaraq, Federal İdarədən fərqli orqanlardır.

Göndəriş həmişə orqana və ya məhkəməyə bildirilmiş son ünvana edilir. Ünvanınız dəyişmiş, lakin bu, səlahiyyətli orqanlara məlum olmamışdırsa, poçt Sizin köhnə ünvanınıza göndərilir.

Bu bildiriş, çağırış və ya qərar Siz artıq orada yaşamasanız və buna görə onun məzmunundan xəbər tutmasanız belə qüvvədədir.

Mənzil dəyişdirilməsi haqqında məlumat verməsəniz, bu, Sizin üçün ciddi fəsadlara yol açə bilər. Bundan başqa, Federal İdarə Sizin sığınacaq ərizənizi geri götürülmüş hesab edə və ya məzmun üzrə müvafiq yoxlamadan sonra onu rədd edə bilər (bax: örtülü geri götürmə).

Yeni yaşayış yerinizi bildirmədiyiniz və buna görə poçt köhnə yaşayış yerinizə göndərildiyi halda, hüquqi müdafiə vasitəsindən istifadə etmək üçün məhkəməyə müraciət müddətini qaçıra bilərsiniz və Federal İdarənin qərarı qəti qüvvəyə minə bilər. Məcburi hüquqi müdafiə müddətləri qismən çox qısadır, buna görə Siz dərhal tədbir görməlisiniz (məsələn, vəkillə əlaqə saxlamaq). Əks halda qərar qəti qüvvəyə mindikdə müəyyən hallarda Siz dərhal deportasiya edilə bilərsiniz.

Sığınacaq ərizəniz rədd edilərsə və ölkədən çıxmaq öhdəliyiniz yaranarsa, Siz bundan sonra da hər bir mənzil dəyişdirilməsini və əcnəbilərlə iş üzrə orqanın rayonunu üç gündən artıq tərk etməyinizi öncədən Sizin üçün səlahiyyətli olan əcnəbilərlə iş üzrə orqana bildirmək öhdəliyi daşıyırsınız. Bu öhdəliyi pozduğunuz halda axtarışa verilə və ya deportasiya məqsədilə həbsə alına biləcəyinizi nəzərə almalısınız.

2. Sığınacaq proseduru

Sığınacaq ərizənizin yoxlanılması üzrə səlahiyyət Avropa İttifaqının 2024/1351 sayılı Sığınacaq və Mıqrasiya İdarəçiliyi haqqında Reqlamentinin 16-cı maddəsi

Əgər sığınacaq ərizənizin yoxlanılması üçün başqa bir EU+ ölkəsi səlahiyyətlidirsə, Siz həmin ölkəyə təhvil veriləcəksiniz. Bu qərar səlahiyyətin müəyyən edilməsi proseduru çərçivəsində qəbul edilir. Yalnız Almaniya Federativ Respublikasının səlahiyyəti müəyyən edildikdə, o, Sizin sığınacaq ərizəniz haqqında qərar qəbul edəcəkdir.

Ödənişsiz hüquqi məlumatlandırma Sığınacaq haqqında Qanunun § 12b maddəsi, Sığınacaq proseduru haqqında Reqlamentin 15 və 16-cı maddələri, Sığınacaq və Mıqrasiya İdarəçiliyi haqqında Reqlamentin 21-ci maddəsi

Sığınacaq proseduru zamanı inzibati prosedurun bütün mərhələlərində ödənişsiz hüquqi məlumatlandırmadan yararlanmaq imkanınız vardır. İlk dəfə beynəlxalq müdafiə üçün müraciət edirsinizsə, bu imkan səlahiyyətin müəyyən edilməsi proseduruna da şamil olunur.

Bu məqsədlə Federal İdarədən könüllü söhbətə dəvət alırsınız; həmin söhbətin məzmunu dil vasitəçisi tərəfindən Sizə lazım olan dilə tərcümə edilir. Ödənişsiz hüquqi məlumatlandırma çərçivəsində Siz prosedurların məzmunu və gedişi, hüquqlarınız və öhdəlikləriniz haqqında mühüm məlumatlar, habelə sığınacaq ərizəsinin təqdim edilməsində və dinləməyə hazırlıqda dəstək alırsınız. Prosedurunuzda qəbul edilmiş qərarla razı olmadığınız halda nə edə biləcəyiniz haqqında da məlumat alırsınız.

Müəyyən hallarda ödənişsiz hüquqi məlumatlandırmadan yararlana bilməzsiniz, məsələn, artıq hüquqi məsləhət aldığınız halda.

Sığınacaq ərizəsinin məhdudlaşdırılması Sığınacaq haqqında Qanunun § 13-cü maddəsinin 1-ci bəndi

Avropa hüququna əsaslanan beynəlxalq müdafiə ilə yanaşı, Almaniya Federativ Respublikasında milli, Əsas Qanunla qorunan sığınacaq hüququ da vardır. Sığınacaq ərizənizi beynəlxalq müdafiənin tanınması ilə məhdudlaşdırmaq imkanınız vardır.

Əgər qərar qəbul edilməzdən öncə sığınacaq ərizənizi beynəlxalq müdafiənin verilməsi ilə məhdudlaşdırmısınızsa, tanınma səbəbləri mövcud olsa belə, Federal İdarə sığınacaq hüququnun tanınması haqqında qərar qəbul etmir.

Əməkdaşlıq öhdəlikləri Sığınacaq haqqında Qanunun §§ 8, 15, 15a və 16-cı maddələri, Sığınacaq proseduru haqqında Reqlamentin 9-cu maddəsinin 2-ci bəndi və 41-ci maddəsinin 1-ci bəndi

Müdafiəyə ehtiyacınızın yoxlanılması üçün Federal İdarə Sizin əməkdaşlığınıza ehtiyac duyur. Buna görə Siz xüsusilə Sığınacaq haqqında Qanunun § 15-ci maddəsinə əsasən faktiki halların aydınlaşdırılmasında şəxsən əməkdaşlıq etmək öhdəliyi daşıyırsınız.

Bu səbəbdən zəruri məlumatları şifahi, tələb edildikdə isə yazılı şəkildə, həqiqətə uyğun və bildiyiniz qədər tam və vicdanla verməlisiniz. Pasportunuz və ya digər şəxsiyyət sənədləriniz varsa, onları təqdim etməli və yoxlama üçün Federal İdarəyə verməlisiniz. Bu, sığınacaq proseduru və başqa bir dövlətə qaytarılma imkanlarının müəyyən edilməsi və həyata keçirilməsi də daxil olmaqla tədbirlər üçün önəmli ola bilən bütün digər sənədlərə və materiallara da aiddir. Sənədləriniz saxlanılarsa, onların əslinin surətini alacaqsınız. Etibarlı pasportunuz və ya pasport əvəzi sənədiniz yoxdursa, mümkün və Sizdən gözlənilə bilən həddə şəxsiyyət sənədinin əldə edilməsində əməkdaşlıq etməlisiniz. Şəxsiyyət və səyahət sənədinizin olmadığını əsaslandırmağınız. Bundan əlavə, etibarlı pasport, pasport əvəzi sənəd və ya digər uyğun şəxsiyyət sübutu təqdim edə bilmirsinizsə, tələb olunduqda şəxsiyyətinizin və vətəndaşlığınızın müəyyən edilməsi üçün önəmli ola bilən bütün məlumat daşıyıcılarını (məsələn, mobil telefonları) Federal İdarəyə təqdim etməli, təhvil verməli, istifadəsinə verməli və bulud xidmətləri üçün də zəruri giriş məlumatlarını təqdim etməlisiniz. Bu məlumat daşıyıcıları və bulud xidmətləri Federal İdarə tərəfindən oxuna və oxunmuş məlumatlar qiymətləndirilə bilər. Bu öhdəliyi yerinə yetirmədiyiniz halda səlahiyyətli orqanlar Sizi və yanınızda olan əşyaları axtara bilərlər. Bu axtarış Sizin cinsinizdən olan bir şəxs tərəfindən aparılır.

Sizin fotoşəkilləriniz çəkilir və barmaq izləriniz götürülür. Siz bu tədbirlərin həyata keçirilməsinə imkan vermək öhdəliyi daşıyırsınız. Altı yaşdan kiçik uşaqlardan barmaq izi götürülmür.

Bundan əlavə, Sizə yaşayış hüququ verən sənəd verildiyi anda və ya qalma yeriniz, ünvanınız, telefon nömrəniz və ya e-poçt ünvanınızla bağlı dəyişiklik olduqda Federal İdarəni məlumatlandırmağınız. Rəsmi qaydada təyin edilmiş görüşlərinizdə, xüsusilə şəxsi dinləmədə iştirak etməlisiniz. Sığınacaq prosedurunuz başa çatanaqədər və ya səlahiyyətli üzv dövlətə təhvil verilənədək Almaniyanı tərk etməyinizə icazə verilmir. Mənşə dövlətinizə səyahət etdiyiniz halda Federal İdarə bunu digər dövlət orqanları vasitəsilə öyrənir.

Əməkdaşlıq öhdəliklərinin yerinə yetirilməsi Sizin üçün olduqca önəmlidir. Əməkdaşlıq öhdəliklərinizi pozduğunuz halda ərizəniz örtülü şəkildə geri götürülmüş hesab edilə bilər; bu isə sığınacaq prosedurunun dayandırılmasına və ya məzmun üzrə müvafiq yoxlamadan sonra ərizənizin rədd edilməsinə səbəb olur. Təfərrüatlar üçün "sığınacaq ərizəsinin örtülü şəkildə geri götürülməsi" bölməsindəki daha ətraflı izahlara diqqət yetirin.

Bundan əlavə, əməkdaşlıq öhdəliklərinin pozulması müəyyən hallarda sığınacaq axtaran şəxs kimi aldığınız yardımların azaldılmasına yol açır, çünki Federal İdarə müvafiq məlumatları ötürür (Sığınacaq axtaran şəxslərə yardımlar haqqında Qanunun § 1a maddəsinin 5-ci bəndi və Sığınacaq haqqında Qanunun § 8-ci maddəsinin 2a bəndi). Müəyyən şərtlər daxilində əməkdaşlıq öhdəliyinin pozulması Sizin 18 aydan artıq müddətə qəbul müəssisəsində yaşamaq öhdəliyi daşımağınıza səbəb olur (Sığınacaq haqqında Qanunun § 47-ci maddəsinin 1-ci bəndi).

Əgər Siz qərara mənfi təsir edə biləcək yalan məlumatlar və ya sənədlər təqdim etməklə, mühüm məlumatları gizlətməklə və ya sənədləri saxlayıb təqdim etməməklə – xüsusilə şəxsiyyətiniz və ya vətəndaşlığınız haqqında – orqanları bilə-bilə aldadırsınızsa, prosedurunuz sürətləndirilmiş yoxlama prosedurunda baxıla bilər. Şəxsiyyətinizin və ya vətəndaşlığınızın müəyyən edilməsinin qarşısını almaq üçün şəxsiyyət və ya səyahət sənədlərini qəsdən məhv etmisinizsə və ya aradan qaldırmısınızsa, eyni qayda tətbiq olunur.

Sığınacaq ərizəsinin açıq və ya örtülü şəkildə geri götürülməsi halında da əməkdaşlıq öhdəlikləriniz qüvvədə qalır.

Dinləmə Sığınacaq proseduru haqqında Reqlamentin 11, 12, 13 və 55-ci maddələri, Sığınacaq haqqında Qanunun § 10-cu maddəsinin 3-cü bəndi, § 17-ci maddəsi və § 25-ci maddəsinin 2-ci bəndi

Qəbuledilənlik və məzmun üzrə dinləmələr bir görüşdə birlikdə keçirilə bilər; bu zaman ilk öncə qəbuledilənlik üzrə dinləmə aparılır.

Federal İdarədə dinləmə üçün Sizə görüş vaxtı veriləcəkdir. Bu görüşdə şəxsən iştirak etmək öhdəliyi daşıyırsınız.

Dinləmə görüşündə mütləq iştirak etməyiniz xahiş olunur. Görüşdə iştirak edə bilmirsinizsə, bunu Federal İdarəyə vaxtında yazılı şəkildə bildirin. Dinləməyə Sizin tapşırıq verdiyiniz vəkil və ya etibar etdiyiniz şəxs (müşayiətçi) ilə birlikdə gələ bilərsiniz. Lakin səlahiyyətli nümayəndə və ya müşayiətçi öncədən kifayət qədər üzrlü səbəb bildirmədən dinləmədə iştirak etməsə də, vaxtında çağırış və ya görüş haqqında bildiriş göndərilmişdirsə, Federal İdarə dinləməni keçirə bilər. Federal İdarənin əməkdaşı sığınacaq ərizəsi verməyinizin səbəbləri haqqında Sizi dinləyəcəkdir. Bu əməkdaş mənsə dövlətinizdəki vəziyyətlə tanışdır. Dinləmə zamanı dil vasitəçisi də hazır olur. Bundan əlavə, öz hesabınıza seçdiyiniz uyğun dil vasitəçisini cəlb etmək hüququnuz vardır. Dinləmə zamanı Sizə sığınacaq ərizənizi əsaslandırmaq imkanı verilir. Siz hansı səbəblərə görə təqibdən və ya ciddi zərərdən qorxdığınızı və buna görə sığınacaq ərizəsi verdiyinizi, həmçinin mənsə dövlətinizə qayıdışınıza mane olan digər faktları və halları izah etməlisiniz. Şəxsi vəziyyətinizi və qayıdacağınız halda Sizə konkret olaraq təhlükə yaradan riskləri tam və həqiqətə uyğun şəkildə izah etməyiniz vacibdir. Almaniyaya necə gəldiyinizi və daha öncə sığınacaq ərizəsi verib-vermədiyinizi də bildirməlisiniz. Sahib olduğunuz bütün zəruri sənədləri ən gec dinləmə zamanı təqdim etmək öhdəliyi daşıyırsınız. Dinləmə zamanı bildirmədiyiniz faktlar sonradan həm Federal İdarədə, həm də məhkəmə prosedurunda, müəyyən hallarda, artıq nəzərə alınmaya bilər. Bu, dinləmədə təqdim etmədiyiniz sənədlərə də aiddir.

Əgər prosedurunuzda məlumat daşıyıcısı oxunmuş, qiymətləndirilmiş və qiymətləndirmənin nəticəsi qanuni müddəalara riayət edilməklə prosedur işinə daxil edilmişdirsə, nəticələr sığınacaq prosedurunda şəxsiyyətinizin və vətəndaşlığınızın müəyyən edilməsi üçün istifadə olunur. Ünsiyyət çətinliyiniz olarsa və ya sağlamlıq səbəblərinə görə dinləməni izləyə bilmirsinizsə, bunu Federal İdarənin əməkdaşına bildirin.

Qeyd:

Müvafiq istəyinizi bildirdiyiniz və buna imkan olduğu halda dinləmə və dil vasitəçiliyi üstünlük verdiyiniz cinsdən olan şəxslər tərəfindən həyata keçirilə bilər.

Federal İdarədə cinsiyyətə əsaslanan təqibə məruz qalan şəxslər (məsələn, zorlama, digər cinsi zorakılıq, genital şikəst edilmə təhlükəsi, LGBTIQ şəxslər), müşayiətsiz yetkinlik yaşına çatmayanlar, travma almış şəxslər və işgəncə qurbanları, habelə insan alveri qurbanları üçün xüsusi təlim keçmiş əməkdaşlar vardır. Bildirdiyiniz faktlar bu hallara aiddirsə, üstünlük verdiyiniz cinsdən olan şəxs tərəfindən dil vasitəçiliyi və dinləmə istəyinizi dinləmədən öncə mümkün olduğu qədər erkən bildirməyiniz xahiş olunur.

Dinləmənin məzmunu haqqında protokol tərtib edilir və həmin protokolda təqdim etdiyiniz əsas

səbəblər qeyd olunur. Protokol alman dilindən geri tərcümə zamanı aşkar edilən anlaşılmazlıqlar baxımından düzəldilə bilər. Protokol Sizə ya dinləmənin sonunda təqdim edilir, ya da poçtla göndərilir. Bundan əlavə, dinləmənin səs yazısı aparılır və iş materiallarına əlavə olunur.

Əgər həyat yoldaşınız və uşaqlarınızla birlikdə birgə sığınacaq ərizəsi vermisinizsə və bu şəxslərlə eyni ünvanda yaşayırsınızsa, Federal İdarə bütün ailəniz üçün bildirişləri və qərarları bir məktubda birləşdirir və onları həyat yoldaşlarından birinə və ya valideynlərdən birinə çatdırır.

3. Sığınacaq hüququ üzrə inzibati prosedurun başa çatması

Sığınacaq hüququ üzrə inzibati prosedur başa çatdıqdan sonra sığınacaq ərizəniz haqqında qərar Sizə yazılı qərar şəklində bildirilir. Sığınacaq ərizəniz haqqında tam rədd qərarı qəbul edildikdə və bu qərar geri qayıtma qərarının verilməsi ilə bağlıdırsa, Siz Almaniyanı tərk etmək öhdəliyi daşıyırsınız.

Sığınacaq ərizənizi Siz açıq şəkildə geri götürə bilərsiniz və ya Federal İdarə onu geri götürülmüş hesab edə bilər. Ərizənin geri götürülməsi ilə prosedurunuz məzmun üzrə yoxlama aparılmadan başa çatır və ya qərar üçün önəmli bütün hallar məlumdursa, ərizənin geri götürülməsinə baxmayaraq sığınacaq ərizəniz məzmun üzrə rədd edilə bilər.

Sığınacaq ərizəsinin örtülü şəkildə geri götürülməsi Sığınacaq haqqında Qanunun § 32-ci maddəsi, Sığınacaq proseduru haqqında Reqlamentin 41-ci maddəsi

Müəyyən əməkdaşlıq öhdəliklərini yerinə yetirmədiyiniz halda bununla sığınacaq ərizənizi örtülü şəkildə geri götürdüyünüzü bəyan etdiyiniz ehtimal olunur. Bu, sığınacaq ərizəsinə vaxtında təqdim etmədiyiniz, bunun üçün imkanınız olduğu halda, Sizin üçün səlahiyyətli qəbul müəssisəsinə (lazım gəldikdə yönləndirildiyiniz müəssisəyə) müraciət etmədiyiniz və ya təkrarən ünvanınızı bildirmədiyiniz və ya qeydiyyat öhdəliyini pozduğunuz hallara aiddir. Bundan başqa, əsaslı səbəb olmadan dinləməyə qatılmadığınız, fotosəkillərin çəkilməsindən və barmaq izlərinin götürülməsindən imtina etdiyiniz və ya sığınacaq proseduru başa çatmamış Almaniyanı tərk etdiyiniz halda ərizəniz örtülü şəkildə geri götürülmüş sayılır.

Öhdəliyin pozulmasına görə məsuliyyət daşıyırsınızsa, Federal İdarə ərizənin örtülü şəkildə geri götürülmüş sayıldığını bildirən qərar qəbul edir. Əgər Federal İdarə artıq Sizin beynəlxalq müdafiə statusunun tanınması üçün şərtləri yerinə yetirmədiyinizi müəyyən etmişdirsə, o, sığınacaq ərizənizi rədd edir.

Sığınacaq ərizəniz örtülü şəkildə geri götürülmüş hesab edildikdə, Federal İdarə əlavə dinləmə keçirmədən iş materialları əsasında deportasiya qadağasının mövcud olub-olmaması haqqında qərar verir və lazım gəldikdə geri qayıtma qərarı qəbul edir. Sığınacaq ərizənizin yoxlanılması üçün başqa bir EU+ ölkəsi səlahiyyətlidirsə, Federal İdarə Sizin həmin ölkəyə təhvil verilməyiniz haqqında qərar qəbul edir.

Sığınacaq ərizəsinin geri götürülməsinə baxmayaraq, əməkdaşlıq öhdəlikləriniz qüvvədə qalır. Ölkədə qalmağa icazəniz başa çatır və Siz Almaniyanı bir həftə ərzində tərk etmək öhdəliyi daşıyırsınız. Sizə qarşı giriş və qalma qadağasının tətbiq edilməsi mümkündür.

Sığınacaq ərizəsinin açıq şəkildə geri götürülməsi Sığınacaq haqqında Qanunun § 32-ci maddəsi, Sığınacaq proseduru haqqında Reqlamentin 40-cı maddəsi

Əgər sığınacaq ərizənizi özünüz geri götürmək niyyətindəsinizsə, bunu prosedurun istənilən mərhələsində, sığınacaq ərizəniz üzrə qərarın inzibati və ya hüquqi qüvvəyə minməsinə qədər edə bilərsiniz. Bunu şəxsən yazılı şəkildə və ya Sizi təmsil edən vəkil vasitəsilə Federal İdarənin istənilən yerli bölməsində və mərkəzi ofisində, yaxud digər səlahiyyətli orqanlarda (Federal Polis, torpaq polisi, cəzaçəkmə müəssisəsi və ya əcnəbilərlə iş üzrə orqan) edə bilərsiniz. Federal İdarə sığınacaq ərizəsinin açıq şəkildə geri götürüldüyünü bildirən qərar qəbul edir. Əgər Federal İdarə artıq Sizin

beynəlxalq müdafiə statusunun tanınması üçün şərtləri yerinə yetirmədiyinizi müəyyən etmişdirsə, sığınacaq ərizənizi rədd edir. Sığınacaq ərizəsi açıq şəkildə geri götürülmüş hesab edildikdə, Federal İdarə əlavə dinləmə keçirmədən iş materialları əsasında deportasiya qadağasının mövcud olub-olmaması haqqında qərar verir və lazım gəldikdə geri qayıtma qərarı qəbul edir. Müdafiə müraciətinizin yoxlanılması üçün başqa bir EU+ ölkəsi səlahiyyətlidirsə, Federal İdarə Sizin həmin ölkəyə təhvil verilməyiniz haqqında qərar qəbul edir.

Sığınacaq ərizəsinin açıq şəkildə geri götürüldüyünü bildirən qərardan şikayət verilə bilməz. Bu qərara qarşı hüquqi müdafiə vasitəsi mümkün deyil. Lakin deportasiya qadağaları ilə bağlı müəyyənləşdirməyə, geri qayıtma qərarına və bu kontekstdə qəbul edilmiş digər qərarlara qarşı hüquqi müdafiə vasitəsindən istifadə edə bilərsiniz. Sığınacaq ərizəsinin geri götürülməsi əməkdaşlıq öhdəliklərinizi dayandırmır. Geri götürmə bəyanatınızı verdiyiniz zaman geri götürmənin bütün prosedur-hüquqi nəticələri haqqında məlumat alırsınız.

Geri götürmə və ya qəti rədd halında yaşayış hüququ verən sənədin verilməsinə dair nəticələr Sığınacaq haqqında Qanunun § 14-cü maddəsinin 1-ci bəndinin 3-cü cümləsi, Yaşayış haqqında Qanunun § 10-cu maddəsinin 3-cü bəndi ilə birlikdə

Sığınacaq ərizəniz geri götürülmüş hesab edildirsə, yaxud Siz sığınacaq ərizənizi açıq şəkildə geri götürmüşünüzsə və ya ərizəniz qəti şəkildə rədd edilmişdirsə, yaşayış hüququ verən sənədin verilməsi müəyyən məhdudiyyətlərə tabedir. Bundan sonra yaşayış hüququ verən sənəd yalnız beynəlxalq hüquq, humanitar və ya siyasi səbəblərə görə, yaxud başqa məqsədlərlə (məsələn, əmək fəaliyyəti və ya təhsil üçün) verilə bilər, əgər yaşayış hüququ verən sənədin verilməsinə dair hüquqi tələb mövcuddursa.

Peşə təhsili və ya məşğulluq əsasında deportasiyanın müvəqqəti dayandırılması Yaşayış haqqında Qanunun §§ 60c və 60d maddələri

Sığınacaq ərizəniz rədd edilərsə, ölkədən çıxmaq öhdəliyi daşıyırsınız. Peşə təhsili aldığınız və ya sosial sığorta öhdəliyinə tabe olan əmək fəaliyyəti ilə məşğul olduğunuz halda ölkədə daha sonra qalmağınıza müəyyən şərtlərlə yol verilə bilər.

Belə müvəqqəti qalmağa yol verilməsi, digər şərtlərlə yanaşı, şəxsiyyətinizin ölkəyə daxil olduqdan sonra altı ay ərzində aydınlaşdırılmasını tələb edir. Şəxsiyyət, bir qayda olaraq, pasportla sübut edilir. Pasport təqdim edilə bilmədikdə, mənşə dövlətiniz tərəfindən verilmiş və şəxsiyyətinizi sübut edə bilən digər rəsmi sənədlər də nəzərə alın bilər. Göstərilən müddət ərzində şəxsiyyətin aydınlaşdırılması üçün zəruri olan hər şeyi etməyinizə, şəxsiyyətiniz yalnız daha gec vaxtda aydınlaşdırıla bilsə belə, ölkədə müvəqqəti qalmağa yol verilməsi sonradan da mümkün ola bilər. Buna görə də sığınacaq prosedurunda şəxsiyyətinizi sübut edə bilən bütün sənədləri təqdim etmək Sizin marağınızdadır. Peşə təhsili və ya məşğulluq əsasında deportasiyanın müvəqqəti dayandırılması haqqında əlavə məlumatı Sizin üçün səlahiyyətli olan əcnəbilərlə iş üzrə orqandan ala bilərsiniz.

Könüllü qayıdış Sığınacaq haqqında Qanunun § 14-cü maddəsinin 3-cü bəndi

Vətəninizə könüllü qayıdış imkanları haqqında əlavə ayrıca məlumat alacaqsınız.

4. Cəza müddəaları Sığınacaq haqqında Qanunun § 69-cu maddəsinin 1-ci bəndi, §§ 70, 84, 85 və 86-cı maddələri

Qəbul müəssisəsinə təyinat aldığınız halda (təyinat qərarı) və göstərilən yerə dərhal getmədiyiniz təqdirdə, bir ilə qədər azadlıqdan məhrum etmə və ya pul cəriməsi ilə cəzalandırıla bilərsiniz.

Əcnəbilərlə iş üzrə orqanınızın rayonu ilə bağlı məkan üzrə qalma məhdudiyyətini təkrar pozduğunuz halda da bu cəza tətbiq oluna bilər. Məkan üzrə xüsusi məhdudiyyət əmrinə tabe olduğunuz və onu pozduğunuz halda da bu qayda tətbiq olunur.

Dolanışığınızı özünüz təmin edə bilmirsinizsə, müəyyən bələdiyyəyə, mənzilə və ya yaşayış yerinə köçmək və ya orada yaşamaq öhdəliyi daşıya bilərsiniz; lazım gəldikdə bu, başqa bir əcnəbilərlə iş üzrə orqanın rayonunda da ola bilər. Buna qarşı çıxdığınız halda Sizə bir ilə qədər azadlıqdan məhrumetmə və ya pul cəriməsi verilə bilər.

İcazəsiz əmək fəaliyyəti ilə məşğul olmağa başladığınız halda Sizə də bir ilə qədər azadlıqdan məhrumetmə və ya pul cəriməsi verilə bilər.

Əgər bilərəkdən yaşınız, şəxsiyyətiniz və ya vətəndaşlığınız haqqında tələb olunan məlumatı vermirsinizsə, düzgün və ya tam vermirsinizsə, yaxud pasport, pasport əvəzi sənəd, tələb olunan sənəd, digər materiallar və ya məlumat daşıyıcılarını təqdim etməkdən və ya istifadəyə verməkdən imtina edirsinizsə, Sizə də bir ilə qədər azadlıqdan məhrumetmə və ya pul cəriməsi verilə bilər.

Sığınacaq prosedurunda Federal İdarə qarşısında və ya məhkəmə prosedurunda sığınacaq hüququnun tanınmasına və ya Sığınacaq haqqında Qanunun § 1-ci maddəsinin 1-ci bəndinin 2-ci nömrəsi mənasında beynəlxalq müdafiənin verilməsinə nail olmaq və ya müdafiənin ləğvinin qarşısını almaq üçün yanlış və ya natamam məlumatlar versəniz, Sizə üç ilə qədər azadlıqdan məhrumetmə və ya pul cəriməsi verilə bilər. Bu qayda digər əcnəbiləri sui-istifadə xarakterli sığınacaq ərizəsi verməyə və ya sığınacaq prosedurunda yanlış məlumat verməyə sövq etdiyiniz halda da tətbiq olunur. Bunu maddi üstünlük əldə etmək üçün etsəniz və ya ifadəsizlə beşdən çox əcnəbiyə təsir göstərsəniz, Sizə beş ilə qədər azadlıqdan məhrumetmə və ya pul cəriməsi verilə bilər. Bunu mütəmadi qazanc məqsədilə və ya dəstə üzvü kimi etsəniz, buna görə Sizə on ilə qədər həbs cəzası verilə bilər. Cəhd də cəzalandırılır.

Dinləmənin zamanı hazırlanmış səs yazısını və ya orada qeyd olunan bir hissəni dərc etsəniz və ya başqaları üçün əlçatan etsəniz, Sizə 3.000 avroya qədər inzibati pul cəriməsi tətbiq oluna bilər. Sizə, lazım gəldikdə, tətbiq edilmiş qalma məhdudiyyətinə zidd hərəkət etdiyiniz halda da bu qayda tətbiq olunur.

Sizin tərəfinizdən müəyyən qayda pozuntuları olduqda, məhkəmə qərarı əsasında həbsə alınmağınız mümkündür. Bu, xüsusilə şəxsiyyətinizin müəyyən edilməsinin qarşısını almaq üçün gizləndiyiniz, hərəkət azadlığının məhdudlaşdırılmasına əməl etmədiyiniz və ya üçüncü şəxslərin mühüm hüquqi maraqları üçün təhlükə yaratdığınız hallara aiddir. Bu saxlanma müəssisələri adi cəzaçəkmə müəssisələrindən ayrılır. Şəxsiyyətiniz və ya vətəndaşlığınız Sizin məsuliyyət daşdığınız səbəblərə görə müəyyən edilə bilmirsə və Siz gizlənməklə bunun sonradan aradan qaldırılmasından yayınırınsınızsa, həbsə alınma tədbiri tətbiq oluna bilər. Sizə, lazım gəldikdə, tətbiq edilmiş hərəkət azadlığı məhdudiyyətini pozduğunuz və qaçma təhlükəsi mövcud olduğu halda sığınacaq proseduru üzrə həbs də mümkündür. Üçüncü şəxslərin həyatı və sağlamlığı və ya daxili təhlükəsizliyin mühüm hüquqi maraqları üçün əhəmiyyətli təhlükə yaradırsınızsa, sığınacaq proseduru üzrə həbs də mümkündür.

Sığınacaq haqqında Qanundan və Avropa İttifaqının 2024/1348 sayılı Rəqlamentindən ən mühüm müddələrin çıxarıları aşağıda verilmişdir. Bu barədə suallarınız varsa, dərhal Federal İdarəyə müraciət etməyiniz xahiş olunur.

§ 10 AsylG Zustellungsvorschriften (Auszug)

(1) Unbeschadet der Pflicht aus Artikel 9 Absatz 2 Unterabsatz 1 Buchstabe c der Verordnung (EU) 2024/1348 hat der Ausländerwährend der Dauer des Asylverfahrens vorzusorgen, dass ihn Mitteilungen des Bundesamtes, der zuständigen Ausländerbehörde und der angerufenen Gerichte stets erreichen können; insbesondere hat er jeden Wechsel seiner Anschrift den genannten Stellen unverzüglich anzuzeigen.

(2) Liegt ein Fall des Artikels 36 Absatz 1 Satz 2 der Verordnung (EU) 2024/1348 oder des Artikels 42 Absatz 3 der Verordnung (EU) 2024/1351 vor, soll an den Bevollmächtigten zugestellt werden, sofern der Ausländer einen solchen bestellt hat. Unbeschadet von Artikel 9 Absatz 3 Unterabsatz 1 der Verordnung (EU) 2024/1348 muss der Ausländer Zustellungen und formlose Mitteilungen unter der letzten Anschrift, die der jeweiligen Stelle nach Absatz 1 auf Grund seines Asylantrags oder seiner Mitteilung bekannt ist, gegen sich gelten lassen, wenn er für das Verfahren weder einen Bevollmächtigten bestellt noch einen Empfangsberechtigten benannt hat oder diesen nicht zugestellt werden kann. Das Gleiche gilt, wenn die letzte bekannte Anschrift, unter der der Ausländer wohnt oder zu wohnen verpflichtet ist, durch eine öffentliche Stelle mitgeteilt worden ist. Der Ausländer muss Zustellungen und formlose Mitteilungen anderer als der in Absatz 1 bezeichneten öffentlichen Stellen unter der Anschrift gegen sich gelten lassen, unter der er nach den Sätzen 2 und 3 Zustellungen und formlose Mitteilungen des Bundesamtes gegen sich gelten lassen muss. Kann die Sendung dem Ausländer nicht zugestellt werden, so gilt die Zustellung mit der Aufgabe zur Post als bewirkt, selbst wenn die Sendung als unzustellbar zurückkommt.

(3) Betreiben Familienangehörige im Sinne des § 26 Absatz 1 bis 3 ein gemeinsames Asylverfahren und ist nach Absatz 2 für alle Familienangehörigen dieselbe Anschrift maßgebend, können für sie bestimmte Entscheidungen und Mitteilungen in einem Bescheid oder einer Mitteilung zusammengefasst und einem Familienangehörigen zugestellt werden, sofern er volljährig ist. In der Anschrift sind alle volljährigen Familienangehörigen zu nennen, für die die Entscheidung oder Mitteilung bestimmt ist. In der Entscheidung oder Mitteilung ist ausdrücklich darauf hinzuweisen, gegenüber welchen Familienangehörigen sie gilt.

(4) In einer Aufnahmeeinrichtung hat diese Zustellungen und formlose Mitteilungen an die Ausländer, die nach Maßgabe des Absatzes 2 Zustellungen und formlose Mitteilungen unter der Anschrift der Aufnahmeeinrichtung gegen sich gelten lassen müssen, vorzunehmen. Postausgabe- und Postverteilungszeiten sind für jeden Werktag durch Aushang bekannt zu machen. Der Ausländer hat sicherzustellen, dass ihm Posteingänge während der Postausgabe- und Postverteilungszeiten in der Aufnahmeeinrichtung ausgehändigt werden können. Zustellungen und formlose Mitteilungen sind mit der Aushändigung an den Ausländer bewirkt; im Übrigen gelten sie am vierten Tag nach Übergabe an die Aufnahmeeinrichtung als bewirkt.

(5) Die Vorschriften über die Ersatzzustellung bleiben unberührt.

[...]

§ 12b AsylG Unentgeltliche Rechtsauskunft

(1) Das Bundesamt gewährt auf Ersuchen des Antragstellers unentgeltlich Rechtsauskunft nach Artikel 16 der Verordnung (EU) 2024/1348 und nach Artikel 21 der Verordnung (EU) 2024/1351.

(2) In den Fällen des Artikels 16 Absatz 3 der Verordnung (EU) 2024/1348 und des Artikels 21 Absatz 7 der Verordnung (EU) 2024/1351 ist die Rechtsauskunft ausgeschlossen.

§ 15 AsylG Allgemeine Mitwirkungspflichten

(1) Der Ausländer ist persönlich verpflichtet, bei der Aufklärung des Sachverhalts mitzuwirken. Dies gilt auch, wenn er sich durch einen Bevollmächtigten vertreten lässt.

(2) Er ist unbeschadet von Artikel 9 Absatz 2 der Verordnung (EU) 2024/1348 und Artikel 17 Absatz 3 der Verordnung (EU) 2024/1351 insbesondere verpflichtet,

1. den mit der Ausführung dieses Gesetzes betrauten Behörden die erforderlichen Angaben wahrheitsgemäß und nach bestem Wissen und Gewissen mündlich und nach Aufforderung auch schriftlich zu machen;

2. das Bundesamt unverzüglich zu unterrichten, wenn ihm ein Aufenthaltstitel erteilt worden ist;

3. den gesetzlichen und behördlichen Anordnungen, sich bei bestimmten Behörden oder Einrichtungen zu melden oder dort persönlich zu erscheinen, Folge zu leisten;

4. seinen Pass oder Passersatz den mit der Ausführung dieses Gesetzes betrauten Behörden vorzulegen, auszuhändigen und zu überlassen;

5. alle erforderlichen Urkunden und sonstigen Unterlagen, die in seinem Besitz sind, den mit der Ausführung dieses Gesetzes betrauten Behörden vorzulegen, auszuhändigen und zu überlassen;

6. im Falle des Nichtbesitzes eines gültigen Passes oder Passersatzes an der Beschaffung eines Identitätspapiers mitzuwirken und auf Verlangen alle Datenträger, die für die Feststellung seiner Identität und Staatsangehörigkeit von Bedeutung sein können und in deren Besitz er ist, den mit der Ausführung dieses Gesetzes betrauten Behörden vorzulegen, auszuhändigen und zu überlassen;

7. die vorgeschriebenen erkennungsdienstlichen Maßnahmen zu dulden.

(3) Erforderliche Urkunden und sonstige Unterlagen nach Absatz 2 Nr. 5 sind insbesondere

1. alle Urkunden und Unterlagen, die neben dem Pass oder Passersatz für die Feststellung der Identität und Staatsangehörigkeit von Bedeutung sein können,

2. von anderen Staaten erteilte Visa, Aufenthaltstitel und sonstige Grenzübertrittspapiere,

3. Flugscheine und sonstige Fahrausweise,

4. Unterlagen über den Reiseweg vom Herkunftsland in das Bundesgebiet, die benutzten Beförderungsmittel und über den Aufenthalt in anderen Staaten nach der Ausreise aus dem Herkunftsland und vor der Einreise in das Bundesgebiet sowie

5. alle sonstigen Urkunden und Unterlagen, auf die der Ausländer sich beruft oder die für die zu treffenden asyl- und ausländerrechtlichen Entscheidungen und Maßnahmen einschließlich der Feststellung und Geltendmachung einer Rückführungsmöglichkeit in einen anderen Staat von Bedeutung sind.

(4) Die mit der Ausführung dieses Gesetzes betrauten

Behörden sowie die für die Aufnahmeeinrichtungen nach § 44 Absatz 1 zuständigen Behörden der Länder können den Ausländer und Sachen, die von ihm mitgeführt werden, durchsuchen, wenn der Ausländer seinen Verpflichtungen nach Absatz 2 Nummer 4 und 5 nicht nachkommt sowie nicht gemäß Absatz 2 Nummer 6 auf Verlangen die Datenträger vorlegt, aushändigt oder überlässt und Anhaltspunkte bestehen, dass er im Besitz solcher Unterlagen oder Datenträger ist. Der Ausländer darf nur von einer Person gleichen Geschlechts durchsucht werden.

(5) Durch die Rücknahme des Asylantrags werden die Mitwirkungspflichten des Ausländers nicht beendet.

§ 25 AsylG Anhörung im Asylverfahren (Auszug)

(1) Der Ausländer hat alle Tatsachen und Umstände anzugeben, die einer Abschiebung oder einer Abschiebung in einen bestimmten Staat entgegenstehen.

(2) Ein späteres Vorbringen des Ausländers kann unberücksichtigt bleiben, wenn andernfalls die Entscheidung des Bundesamtes verzögert würde. Artikel 28 Absatz 6 der Verordnung (EU) 2024/1348 bleibt unberührt. Der Ausländer ist hierauf und auf § 36 Absatz 3 Satz 3 hinzuweisen.

[...]

§ 36 Absatz 3 Satz 3 AsylG

Ein Vorbringen, das nach § 25 Absatz 2 im Asylverfahren unberücksichtigt geblieben ist, sowie Tatsachen und Umstände im Sinne des § 25 Absatz 1, die der Ausländer im Asylverfahren nicht angegeben hat, kann das Gericht unberücksichtigt lassen, wenn andernfalls die Entscheidung verzögert würde.

§ 69 AsylG Asylverfahrenshaft (Auszug)

(1) Ein Ausländer darf während des Asylverfahrens auf richterliche Anordnung nur in Haft genommen werden (Asylverfahrenshaft),

1. wenn im Rahmen der Überprüfung des Ausländers gemäß Artikel 5 oder 7 der Verordnung (EU) 2024/1356 seine Identität oder Staatsangehörigkeit aus von ihm zu vertretenden Gründen nicht festgestellt werden konnte und konkrete Anhaltspunkte dafür vorliegen, dass er sich der Nachholung dieser Feststellung im Asylverfahren entziehen wird, indem er untertaucht,

2. um sicherzustellen, dass der Ausländer die ihm durch eine Anordnung nach § 68 Absatz 1 Satz 1 oder Absatz 6 Satz 1 oder nach § 68a Absatz 1 Satz 1 oder Absatz 3 Satz 1 auferlegten rechtlichen Pflichten erfüllt, wenn er diesen Pflichten nicht nachgekommen ist, und weiterhin Fluchtgefahr besteht,

[...]

5. wenn von dem Ausländer eine erhebliche Gefahr für Leib und Leben Dritter oder bedeutende Rechtsgüter der inneren Sicherheit ausgeht. In den Fällen des Satzes 1 Nummer 5 beträgt die höchstzulässige Dauer der Haft jeweils einen Monat und kann jeweils bis zu einer Gesamtdauer von zwei Monaten verlängert werden.

(2) Die Anordnung von Asylverfahrenshaft ist unzulässig, wenn sie als Mittel der Zweckerreichung nicht geeignet oder verhältnismäßig ist oder wenn der Zweck der Haft durch ein milderes Mittel erreicht werden kann. Ein milderes Mittel als Haft kann auch die Leistung einer angemessenen Sicherheit durch den Ausländer oder einen Dritten darstellen. Auf das Verfahren zur Aussetzung der Haft gegen Sicherheitsleistung findet § 116a der Strafprozessordnung entsprechende Anwendung. Die Inhaftnahme ist auf die kürzest mögliche Dauer zu

beschränken. Asylverfahren, auf die Absatz 1 Bezug nimmt, werden mit der gebotenen Sorgfalt durchgeführt. Eine Verlängerung der Haft auf Grund von Verzögerungen in diesen Asylverfahren ist nur zulässig, wenn diese dem Ausländer zuzurechnen sind.

[...]

(4) Die für den Haftantrag zuständige Behörde kann einen Ausländer ohne vorherige richterliche Anordnung festhalten und vorläufig in Gewahrsam nehmen, wenn

1. dringende Gründe für die Annahme bestehen, dass die Voraussetzungen für die Anordnung von Haft nach Absatz 1 gegeben sind,

2. die richterliche Entscheidung über die Anordnung der Haft nicht vorher eingeholt werden kann und

3. der begründete Verdacht vorliegt, dass sich der Ausländer der Anordnung der Haft entziehen will.

Die Maßnahmen nach Satz 1 sind schriftlich anzuordnen. Der Ausländer ist unverzüglich dem Richter zur Überprüfung der Rechtmäßigkeit der Inhaftnahme und zur Entscheidung über die Fortdauer der Haft vorzuführen. Ist die Fortdauer der Haft nicht bis zum Ablauf des auf die Inhaftnahme folgenden Tages durch richterliche Entscheidung angeordnet, ist der Ausländer freizulassen.

§ 85 AsylG Sonstige Straftaten

(1) Mit Freiheitsstrafe bis zu einem Jahr oder mit Geldstrafe wird bestraft, wer

1. entgegen § 50 Absatz 6, sich nicht unverzüglich zu der angegebenen Stelle begibt,

2. wiederholt einer Aufenthaltsbeschränkung nach § 56 oder § 59b Absatz 1 zuwiderhandelt,

3. einer vollziehbaren Anordnung nach 60 Absatz 2 Satz 1, nicht rechtzeitig nachkommt,

4. entgegen 61 Absatz 1, eine Erwerbstätigkeit ausübt,

5. entgegen § 15 Absatz 2 Nummer 1 wider besseres Wissen eine erforderliche Angabe zu seinem Alter, seiner Identität oder seiner Staatsangehörigkeit nicht, nicht richtig oder nicht vollständig macht, soweit nicht die Tat in Absatz 2 mit Strafe bedroht ist oder

6. entgegen § 15 Absatz 2 Nummer 4 bis 6 einen Pass, Passersatz, erforderliche Urkunden, sonstige Unterlagen oder Datenträger nicht vorlegt, aushändigt oder überlässt.

(2) Mit Freiheitsstrafe bis zu drei Jahren oder mit Geldstrafe wird bestraft, wer im Asylverfahren vor dem Bundesamt oder im gerichtlichen Verfahren unrichtige oder unvollständige Angaben macht oder benutzt, um

1. die Anerkennung als Asylberechtigter, die Zuerkennung internationalen Schutzes im Sinne des § 1 Absatz 1 Nummer 2 oder die Feststellung der Voraussetzungen des § 60 Absatz 5 oder Absatz 7 des Aufenthaltsgesetzes zu erreichen oder

2. den Entzug der Anerkennung als Asylberechtigter, der Zuerkennung internationalen Schutzes im Sinne des § 1 Absatz 1 Nummer 2 den Widerruf oder die Rücknahme oder der Feststellung der Voraussetzungen des § 60 Absatz 5 oder Absatz 7 Satz 1 des Aufenthaltsgesetzes abzuwenden.

Artikel 9 AsylVfVO Pflichten des Antragstellers

(1) Der Antragsteller stellt den Antrag in dem Mitgliedstaat gemäß Artikel 9 Absätze 1 und 2 der Verordnung (EU) 2024/1351.

(2) Der Antragsteller kooperiert in den unter diese Verordnung fallenden Angelegenheiten uneingeschränkt mit den zuständigen Behörden gemäß Artikel 4, insbesondere indem er

a) die in Artikel 27 Absatz 1 Buchstaben a, b und d genannten Daten bereitstellt;

- b) eine Begründung angibt, wenn er nicht im Besitz eines Identitäts- oder Reisedokuments ist;
- c) Angaben zu etwaigen Änderungen in Bezug auf Aufenthaltsort, Anschrift, Telefonnummer oder E-Mail-Adresse macht;
- d) biometrische Daten zur Verfügung stellt;
- e) seinen Antrag gemäß Artikel 28 einreicht und während des gesamten Verfahrens verfügbar bleibt;
- f) die in seinem Besitz befindlichen und für die Prüfung des Antrags relevanten Dokumente so schnell wie möglich aushändigt;
- g) an der persönlichen Anhörung unbeschadet des Artikels 13 teilnimmt;
- h) im Hoheitsgebiet des Mitgliedstaats verbleibt, in dem er sich gemäß Artikel 17 Absatz 4 der Verordnung (EU) 2024/1351 aufzuhalten hat.

Beschließen die zuständigen Behörden, Dokumente gemäß Unterabsatz 1 Buchstabe f einzubehalten, so stellen sie sicher, dass der Antragsteller unverzüglich Kopien der Originale erhält. Im Falle einer Überstellung gemäß Artikel 46 der Verordnung (EU) 2024/1351 händigen die zuständigen Behörden dem Antragsteller diese Dokumente zum Zeitpunkt der Überstellung wieder aus.

Artikel 40 AsylVfVO Ausdrückliche Rücknahme von Anträgen

- (1) Ein Antragsteller kann seinen Antrag aus eigener Initiative zu jedem Zeitpunkt des Verfahrens zurücknehmen. Der Antrag wird vom Antragsteller persönlich schriftlich zurückgenommen, oder von seinem Rechtsberater, der seine rechtliche Vertretung ausübt, nach Maßgabe des nationalen Rechts abgegeben.
- (2) Die zuständigen Behörden unterrichten den Antragsteller zum Zeitpunkt der Rücknahme des Antrags in einer Sprache, die er versteht oder von der vernünftigerweise angenommen werden kann, dass er sie versteht, gemäß Artikel 8 Absatz 2 Buchstabe c über alle verfahrensrechtlichen Folgen dieser Rücknahme.
- (3) Findet die ausdrückliche Rücknahme vor einer anderen zuständigen Behörde als der Asylbehörde statt, so unterrichtet diese Behörde die Asylbehörde über diese Rücknahme. Die Asylbehörde erlässt eine Entscheidung, mit der erklärt wird, dass der Antrag ausdrücklich zurückgenommen wurde. Diese Entscheidung ist endgültig und kann nicht mit einem Rechtsbehelf gemäß Kapitel V dieser Verordnung angefochten werden.
- (4) Hat die Asylbehörde in der Phase, in der der Antrag vom Antragsteller ausdrücklich zurückgenommen wurde, bereits festgestellt, dass der Antragsteller die Voraussetzungen für die Zuerkennung des internationalen Schutzes gemäß der Verordnung (EU) 2024/1347 nicht erfüllt, so kann sie trotzdem die Entscheidung treffen, den Antrag als unbegründet oder offensichtlich unbegründet abzulehnen.

Artikel 41 AsylVfVO Stillschweigende Rücknahme von Anträgen

- (1) Ein Antrag wird für stillschweigend zurückgenommen erklärt, wenn
 - a) der Antragsteller seinen Antrag ohne rechtfertigenden Grund nicht gemäß Artikel 28 eingereicht hat, obwohl er die tatsächliche Gelegenheit dazu hatte;
 - b) der Antragsteller die Zusammenarbeit verweigert, indem er die Informationen gemäß Artikel 27 Absatz 1 Buchstaben a und b nicht angibt oder seine biometrischen Daten nicht erfassen lässt;
 - c) der Antragsteller sich weigert, seine Anschrift

anzugeben, wenn er eine hat, es sei denn, die zuständigen Behörden stellen eine Unterkunft bereit;

- d) der Antragsteller ohne rechtfertigenden Grund nicht an einer persönlichen Anhörung teilgenommen hat, obwohl er gemäß Artikel 13 dazu verpflichtet war, oder ohne rechtfertigenden Grund die Beantwortung von Fragen während der Anhörung insoweit abgelehnt hat, als dadurch das Ergebnis der Anhörung nicht ausreicht, um über die Begründetheit des Antrags zu entscheiden;
- e) der Antragsteller seinen Meldepflichten gemäß Artikel 9 Absatz 4 wiederholt nicht nachgekommen ist oder der zuständigen Behörde oder den Justizbehörden nicht weiterhin zur Verfügung steht, es sei denn, er kann nachweisen, dass diese Nichtverfügbarkeit auf bestimmte Umstände zurückzuführen ist, die sich seinem Einfluss entziehen;
- f) der Antragsteller den Antrag in einem anderen als dem in Artikel 17 Absätze 1 und 2 der Verordnung (EU) 2024/1351 vorgesehenen Mitgliedstaat eingereicht hat und sich bis zur Bestimmung des zuständigen Mitgliedstaats oder gegebenenfalls bis zur Durchführung des Überstellungsverfahrens nicht im vorgesehenen Mitgliedstaat aufhält.

(2) Handelt es sich bei der Behörde, die prüft, ob der Antrag stillschweigend zurückgenommen wurde, um eine andere zuständige Behörde als die Asylbehörde, und ist diese Behörde der Auffassung, dass der Antrag als stillschweigend zurückgenommen zu betrachten ist, so unterrichtet diese Behörde die Asylbehörde entsprechend. Die Asylbehörde erlässt eine Entscheidung, mit der erklärt wird, dass der Antrag stillschweigend zurückgenommen wurde.

(3) Ist der Antragsteller anwesend, so unterrichtet die zuständige Behörde ihn zum Zeitpunkt der Rücknahme in einer Sprache, die er versteht oder von der vernünftigerweise angenommen werden kann, dass er sie versteht, gemäß Artikel 8 Absatz 2 Buchstabe c über alle verfahrensrechtlichen Folgen dieser Rücknahme.

(4) Die zuständige Behörde kann das Verfahren aussetzen, um dem Antragsteller die Möglichkeit zu geben, Unterlassungen oder Handlungen gemäß Absatz 1 zu begründen oder zu berichtigen, bevor eine Entscheidung ergeht, mit der der Antrag für stillschweigend zurückgenommen erklärt wird.

(5) Ein Antrag kann als unbegründet oder offensichtlich unbegründet abgelehnt werden, wenn die Asylbehörde in der Phase, in der der Antrag stillschweigend zurückgenommen wurde, bereits festgestellt hat, dass der Antragsteller nicht die Voraussetzungen für die Zuerkennung des internationalen Schutzstatus gemäß der Verordnung (EU) 2024/1347 erfüllt.

Anlage II zu § 29a AsylG – Sichere Herkunftsstaaten

Albanien
Bosnien und Herzegowina
Georgien
Ghana
Kosovo
Moldau (Republik)
Montenegro
Nordmazedonien
Senegal
Serbien

§ 1 Verordnung zur Bestimmung von sicheren Herkunftsstaaten für den internationalen Schutz
Sichere Herkunftsstaaten im Sinne des § 29b AsylG sind:
1. Albanien

2. Bosnien und Herzegowina
3. Georgien
4. Ghana
5. Kosovo
6. Moldau, Republik
7. Montenegro
8. Nordmazedonien
9. Senegal
10. Serbien